

# Neft-kimya müəssisəsinin fəaliyyətində maliyyə göstəricilərindən istifadənin yaxşılaşdırılması yolları

D.Ə. Əmiraslanova

Sumqayıt Dövlət Universiteti

**Açar sözlər:** maliyyə göstəriciləri və nəticələri, mənfəət, əmtəəlik məhsul, maya dəyəri.

DOI.10.37474/0365-8554/2022-05-47-53

e-mail: dilare.amiraslanova@mail.ru

## Пути совершенствования использования финансовых показателей в деятельности нефтехимических предприятий

Д.А. Амирасланова

Сумгайтский государственный университет

**Ключевые слова:** финансовые показатели и результаты, прибыль, товарный продукт, себестоимость.

Финансовые показатели предприятия формируются за счет объема и ассортимента товара, а также выполненной работы и оказываемых в ходе производственной деятельности услуг. В современных условиях финансовые показатели необходимы для формирования, распределения и использования отдельных денежных средств в текущий и перспективной деятельности предприятия.

Был проведен анализ финансовых показателей деятельности нефтехимического предприятия посредством использования отчетных данных. Показаны способы их улучшения.

## The ways of improvement of using financial parameters in the activity of petrochemical enterprises

D.A. Amiraslanova

Sumgait State University

**Keywords:** financial parameters and performance, income, market product, prime cost.

The financial parameters of an enterprise are formed due to the volume and sorts of the product, as well as the works performed and services made during the production activity. In modern conditions the financial parameters are essential for the formation, distribution and using separate funds in the current and future activity of an enterprise.

An analysis of financial parameters of activity of a petrochemical enterprise using report data has been carried out. The paper presents the ways of their improvement.

Müəssisədə nəzərdə tutulmuş istehsal-təsərrüfat planlarının yerinə yetirilməsi səviyyəsinin təmin edilməsi yekun olaraq maliyyə nəticələrinə, istehsalın maliyyə vəsaitlərlə təminatına müsbət təsir göstərir və əksinə, istehsal və satış planlarının yerinə yetirilməsində geriliklər məhsulun maya dəyərinin artmasına, satış hacmləri və gəlinin aşağı düşməsinə görətib çıxarmaqla yanaşı maliyyə göstəricilərinə da mənfi təsir edir.

Qeyd etdiyimiz səbəblərdən maliyyə göstəricilərinin daima öyrənilməsi, onların yaxşılaşdırılması üzrə ehtiyatların müəyyən edilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi müasir dövrdə müəssisələrin idarəetmə sisteminin vacib vəzifələrindəndir.

Elmi-nəzəri, hesabat məlumatlarından istifadə etməklə neft-kimya müəssisəsinin fəaliyyətinin maliyyə göstəricilərinin təhlilini apararaq, onların yaxşılaşdırılması üçün aşağıdakı vəzifələrin həll edilməsi tələb olunur:

- müəssisənin fəaliyyətinin maliyyə göstəriciləri və onların təhlilinin informasiya təminatı, əsas vəzifə və istiqamətləri üzrə nəzəri-metodoloji məsələlərin öyrənilməsi;

- neft-kimya müəssisəsinin istehsal-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla onun maliyyə göstəricilərinin təhlili və müvafiq ehtiyatların aşkar edilməsi.

### Müəssisənin maliyyə fəaliyyətinin göstəriciləri

Məlumdur ki, bazar iqtisadiyyat şəraitində mənfəətin əldə edilməsi müəssisənin bilavasitə məqsədidir. Mənfəət müəssisənin gələcək fəaliyyəti və mövcudluğu üçün təminat yaradır, çünkü onun müxtəlif ehtiyat fondları şəklində yığılması

əmətələrin bazarda satışı ilə əlaqədar risklərin nəticələrinin aradan qaldırılmasına kömək edir.

Müəssisələr bazarda nisbətən xüsusişmiş məhsul istehsalçıları kimi çıxış edir, məhsulun qiymətini müəyyən edərək onu istehlakçılara satır və pul mədaxili əldə edirlər. Lakin sonuncu, hələ mənfəət deyildir. Məliyyə nəticasını müəyyən etməkdən ötrü həmin pulu istehsal və satış üçün çəkilmiş xərclərlə, yəni maya dəyərində müqayisə etmək lazımdır.

Əgər mədaxil maya dəyərindən çox olarsa maliyyə nəticəsi mənfəətin əldə olunduğunu təsdiq edir. Müəssisə həmişə mənfəət əldə etmək vəzifəsinə qarşısa qoysa da, heç də həmişə buna nail olmur. Əgər mədaxil maya dəyərinə bərabərdürsə, onda yalnız məhsulun istehsalı və satışı ilə əlaqədar olan xərcləri ödənilir. Əgər xərclər mədaxil-dən çox olarsa müəssisə mənfi maliyyə göstəricisinə – zərərə malik olur. Bu isə müəssisənin maliyyə vəziyyətini gərginləşdirir, hətta uzun dövr davam edərsə onu müflisləşməyə gətirib çıxara bilər [1].

Müəssisə üçün mənfəət daha çox əlavə dəyər əldə etmək imkanı verən sahələrin maliyyələşdirilməsi üçün maraq (stimul) yaranan göstəricidir. İqtisadi kateqoriya kimi mənfəət aşağıdakı funksiyaları yerinə yetirir:

- müəssisənin fəaliyyəti nəticəsində əldə edilən iqtisadi səmərəni xarakterizə edir;
- müəssisənin maliyyə resurslarının əsas elementidir;
- müxtəlif səviyyəli büdcələrin formalaşması mənbəyidir.

Mənfəətlə yanaşı zərər də müəyyən rol oynayır. O, maliyyə vəsaitlərindən istifadə istiqamətlərində, məhsulun istehsalı və satışında müəssisənin səhv və xətalarını üzə çıxarıır.

Hər bir müəssisədə mənfəətin kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyinatına görə əhəmiyyətli dərəcədə fərqlənən dörd göstərici formalaşır. Bütün hesablamalar bazasını müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin maliyyə göstəricisi olan balans mənfəəti təşkil edir. Vergitutma məqsədləri üçün xüsusi göstərici – ümumi mənfəət göstəricisidir, bunun əsasında isə vergitutulan və vergitutulmayan mənfəət göstəriciləri hesablanır. Vergilər və bündəyə digər ödənişlər həyata keçirildikdən sonra balans mənfəətinin müəssisənin sərəncamında qalan hissəsi xalis mənfəət adlanır. Bu, müəssisənin fəaliyyətinin son maliyyə nəticəsinə əks etdirir.

Balans mənfəəti üç əsas elementi əhatə edir: məhsulun satışı, işlərin görüləməsi, xidmət göstə-

rilməsindən əldə edilən mənfəət (zərər); əsas vəsaitlərin satışı, onların sıradan çıxmazı, müəssisənin digər əmlakının satılmasından əldə edilən mənfəət (zərər), qeyri-satış əməliyyatları hesabına maliyyə nəticələri [2].

Qeyri-satış əməliyyatlarından əldə edilən maliyyə nəticələri müəssisənin əsas fəaliyyətinə aid olmayan və müəssisə məhsulunun, əsas vəsaitlərinin, sair əmlakın satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar olmayan müxtəlif xarakterli əməliyyatlar üzrə mənfəətdir (zərərdir). Satışdan kənar mənfəətin (zərərin) tərkibinə alınmış və ödənilmiş cərimələrin, penyaların, əlavələrin və digər sanksiya növlərinin qalığı, eləcə də aşağıdakı gelirlər daxildir:

- ötən illərə aid olan, lakin hesabat ilində aşkar edilmiş mənfəət;
- malların yenidən qiymətləndirilməsindən gəlirlər;
- ötən illərdə silinmiş debitor borclarının ödənilməsi hesabına daxil olmuş möbləğ;
- valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqləri;
- müəssisənin hesablarında olan pul vəsaitlərinə görə alınmış faizlər.

Buraya həmçinin başqa müəssisələrin nizamnamə kapitalında payçı kimi iştirakına görə əldə edilən gəlir də daxildir. Bu gəlir təsisçilərdən əvvəlcədən müəyyən olunmuş ölçüdə və ya səhmlər üzrə dividendlər şəklində alınır. Qiymətli kağızlar üzrə gəlirlərə istiqrazlar və qısamüddətli xəzinə öhdəlikləri üzrə faizlər daxildir. Müəssisənin səhmdar cəmiyyətərin qiymətli kağızları üzrə gəlir götürmək hüquq var, lakin həmin qiymətli kağızlar onlar üzrə ödənişlərin rəsmi elan olunmuş tarixdən azı 30 gün əvvəl alınmalıdır.

Dövlətin qiymətli kağızlar üzrə gəlirlərin götürülməsi hüquq və qaydası onların buraxılması və yerləşdirilməsi şərtləri ilə müəyyən edilir. Borc vəsaitləri üzrə müəssisə kreditor və borc alan arasındakı müqavilə şərtlərinə görə gəlir götürür.

Ümumilikdə mənfəətin kəmiyyətinə bir çox amillər təsir edir. Bunlar daxili və xarici amillərə bölünür. Daxili amillərə istehsal (ekstensiv və intensiv) və istehsaldan kənar amillər daxildir. Xarici amillər isə təbii şəraiti, qiymətin tənzimləməsini, tarifləri, faiz vergi dərəcələrini və s. əhatə edir.

Beləliklə, mənfəət müəssisənin fəaliyyətinin ümumi göstəricisidir. Bu göstərici müəyyən bir dövr (ay, rüb, il) ərzində müəssisədə mövcud olan əmək, material, maliyyə resursları, əsas vəsait obyektləri, torpaqlar, digər maddi və qeyri-maddi eh-

tiyatlardan nə dərəcədə səmərəli istifadə olunmasını xarakterizə edir. Mənfəət əmək kollektivinin izafə əməyiyle yaradılan xalis gəlirin reallaşdırılan hissəsidir. Bazar iqtisadiyyatı şəraitində mənfəətin çoxaldılması əmək adamlarının maddi cəhətdən maraqlandırılması principini pozmadan, maddi və maliyyə ehtiyatlarından daha da səmərəli, qənaətlə istifadə olunmasını tələb edir.

Müəssisə mənfəətlə işlədikdə və rentabilitə səviyyəsi artıqdır onun dövriyyə vəsaiti, xüsusiələ də pul vasaiti çoxalır. Belə olduqda müəssisə malsatın və podratçılara, büdcə və sosial siyorta orqanlarına, fəhlə və qulluqçulara, elektrik enerjisi, su, buxar, rabitə, təmir və i.a. xidmətlər üçün müxtəlif müəssisə və təşkilatlara, banklara, təsisçilərə, törəmə müəssisələrə, yuxarı orqanlara və digər kreditorlara olan borclarını vaxtında və tam məbləğdə ödəmək iqtidarından olur ki, bu da onun normal iş fəaliyyətini təmin edir.

Mənfəətin əsas hissəsinə məhsulun (iş və xidmətlərin) reallaşdırılmasından alınan mənfəət təşkil edir. Müasir məhsul, iş və xidmətlərin satışı qiymətləri dövlət tərəfindən tənzimlənmir və bazarın tələb və təklifinin fəaliyyət dairəsində asılı olaraq formalasılır. Ona görə də məhsulun keyfiyyətinə xələl gətirmədən onun maya dəyərinin aşağı salınması, mənfəətin çoxaldılması üçün başlıca ehtiyat mənbəyidir. Satış qiymətlərindən fərqli olaraq, məhsulun maya dəyəri göstəriciləri müəssisə tərəfindən idarə olunan göstəricilər sırasına daxildir. Qiymətlərin sərbəstləşdirilməsi məhsulun, iş və xidmətlərin keyfiyyətini aşağı salmadan, azad bazar rəqabəti şəraitində aşağı keyfiyyətdə məhsul, iş və onların maya dəyərinin aşağı salınmasında müəssisələrin maddi marağının məsuliyyətini artırır. Ona görə də bazar iqtisadiyyatı şəraitində məhsulun qiymətinin aşağı həddi həmişə istehsalçının nəzarəti altında olur. İstehsal müəssisələri bu həddi müntəzəm olaraq mühafizə edib, qorumağa çalışır. Başqa sözə desək, istehsalçılar qiymətin maya dəyərində müəssisənin mənfəətinin cəmindən yuxarı olması üçün dəha çəhd göstərir. Lakin qiymət və maya dəyəri göstəricilərindən yalnız maya dəyəri göstəriciləri müəssisə tərəfindən idarə edildiyinə görə, o, istehsal edilən məhsulların, görülən iş və xidmətlərin maya dəyərini aşağı salmaq üçün dəha səylə çalışır.

Qeyd edilənlərdən aydın olur ki, istehsal müəssisələrində mənfəətin çoxaldılması, nəinki onların əmək kollektivlərinin, eyni zamanda dövlətin, onlarla qarşılıqlı əlaqədə olan müəssisə, idarə və təşkilatların, habelə, ölkə əhalisinin maddi marağını təmin edən iqtisadi, siyasi və təşkilati məsələlər-

dən biridir. Buna görə də mülkiyyət formasından və tabeçiliyindən asılı olmayıraq, hər bir müəssisədə mənfəət və ondan istifadə göstəricilərini təhlil etməkla, mənfəətin çoxaldılması və ondan istifadənin yaxşılaşdırılmasını təmin edən təsərrüfatdaxili ehtiyatların aşkar化ılmasını və səfərərə edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müəssisə səviyyəsində mənfəətin formalaşması və ondan istifadənin təhlili qarşısında duran əsas vəzifələr isə bunlardır: mənfəət üzrə planın yerinə yetirilməsini və onun dinamikasını, mənfəət üzrə planın reallığı və gərginliyini, satışdan alınan mənfəət və balans mənfəətinə müxtəlif amillərin təsirini təyin etmək; yaxın gələcəkdə mənfəətin çoxaldılmasını təmin edən təsərrüfatdaxili ehtiyatları aşkar etmək; mənfəətin çoxaldılmasını təmin edən təsərrüfatdaxili ehtiyatlardan istifadənin on səmərəli yollarını axtarır tapmaq; balans mənfəətindən istifadə göstəricilərini öyrənmək; müəssisənin inkişaf meyllərini nəzərə almaqla mənfəət göstəricilərini proqnozlaşdırmaq; müəssisənin perspektiv iqtisadi və sosial inkişafını nəzərə almaqla mənfəətdən daha da səmərəli istifadəni təmin edən təvsiyələr və əməli təkliflər hazırlamaq [3].

#### Müəssisənin fəaliyyətinin maliyyə göstəricilərinin təhlili

Müəssisənin fəaliyyətinin maliyyə göstəricilərinin təhlili zamanı, müəssisənin maliyyə, mühəsibat və statistik hesabat məlumatlarından istifadə edilir. Onlara aiddir: müəssisənin balansı (forma № 1); maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat (forma № 2); müəssisə balansı əlavə (forma № 5).

Göstərilən hesabat formaları ilə yanaşı müəssisənin maliyyə fəaliyyətinin əsas göstəriciləri haqqında hesabatdan (forma 1-maliyyə), sənaye müəssisələrində əmtəə məhsullarının maya dəyəri və onun maliyyə nəticələri haqqında hesabatdan (forma № 7), müəssisənin (təşkilatın) məhsul (iş, xidmət) istehsalına sərf olunan xərclər haqqında hesabatdan (forma № 5), 80 №-li "Mənfəət və zərərlər" və 81 №-li "Mənfəətin istifadəsi" hesabları üzrə uçot registrlərindən (15 №-li jurnal-orderdən), müəssisənin iqtisadi və sosial inkişaf planından, mənfəətin formalasmasına dair biznes planından, mənfəətin proqnozlaşdırılmasına dair hesablamalardan, təftiş aktları və onların müzakirəsi üzrə qərarlardan, məhkəmə və arbitraj orqanlarının qərarlarından, auditor yoxlamaları, vergi müftüslülkələri və digər dövlət orqanları tərəfindən aparılan yoxlamalara dair materiallardan, müəssisələrdə yaradılan təftiş komissiyası tərəfin-

dən aparılan müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təftişinə dair materiallardan, təsisçilərin iddialarından, müxtalif normativ sənədlərdən və müəssisənin kommersiya sırrı, dövlət sırrı olmayan digər informasiya mənbələrindən də istifadə edilir.

Müəssisənin təsərrüfat fəaliyyətinin faydalılığı və onun davam etdirilməsinin məqsədəy়ğunluğu mənfəətliliklə qiymətləndirilir. Balans mənfəəti müəssisənin iqtisadi və sosial inkişafının, investisiya layihələrinin həyata keçirilməsinin, cari məsrəflərin və maliyyə qoyuluşlarının optimal variantlarının qəbul edilməsi və həyata keçirilməsinin başlıca maliyyələşdirmə mənbəyidir. Müasir şəraitdə balans mənfəəti maliyyə sabitliyinin, müəssisənin, dövlətin və əhalinin gəlirlərinin çoxaldılması üçün maliyyə bazası hesab olunur. Reallaşdırılmayan mənfəəti də özündə eks etdirən əmtəlik məhsul buraxılışı üzrə mənfəətdən fərqli olaraq balans mənfəəti təsərrüfat dövrliyində istifadə edilə bilən vəsait mənbəyini xarakterizə edir. Bu səbəbdən də iqtisadi idarəetmə işləri yaxşı qurulan müəssisələrdə mənfəət üzrə, xüsusilə də balans mənfəəti üzrə planın yerinə yetirilməsi və onun dinamikası təqvim ilinin əvvəlindən başlayaraq artan rəqəmlərlə təhlil edilir. Uzun bir dövr ərzində mənfəətin artım templərinin sabitliyi barədə dürüst nəticə çıxartmaq üçün təhlil işində istifadə olunan göstəricilərin müqayisəliliyini təmin etmək, başqa sözə desək, istehsal amillərinin (istehsalın hacmi və ahəngdarlığı, elmi-texniki və təşkilati-texniki təchizat, məhsul çeşidləri və keyfiyyəti və i.a.), kommersiya və maliyyə amillərinin xüsusiə də qiymətlərin və əməyin ödənilməsi səviyyəsinin dəyişilməsi amillərinin, eləcə də digər obyektiv və subyektiv amillərin təsirini hesablamaq tələb olunur.

Bazar münasibətləri dərinləşdikcə müəssisələrdə istifadə olunan səhmlərdən, istiqrazlardan, əmanət sertifikatlarından, veksellərdən gəlir və xərclər artır. Təhlil zamanı qiymətli kağızların hər bir növü üzrə divident normasını (faizlə) onun nominal dəyərinə vurub, 100-e bölməklə, illik gəlir məbləği təyin edilir. Illik gəlir məbləğini amortizasiyalısan illərin sayına vurmaqla bütün il ərzində qiymətli kağızların bu və ya digər növü üzrə gəlir məbləği hesablanır [4].

Qiymətli kağızların hər bir növü üzrə alış (kurs) dəyərindən nominal dəyəri çıxmaqla amortizasiyalısan fərq hesablanır. Bu fərqi amortizasiya dövrünün il hesabı ilə miqdardına vurmaqla bütün dövr üçün amortizasiya məbləği təyin edilir. Təhlil əhatə etdiyi dövr, yaxud hesabat ilinə aid

qiymətli kağızlar üzrə gəlir məbləğindən amortizasiya məbləğini çıxmaqla xalis gəlir məbləği hesablanır.

Bələ təhlildə qiymətli kağızların hər bir növü üzrə nominal dəyərin, alış (kurs) dəyərinin amortizasiyalısan dövrün, divident normasının dəyişməsinin qiymətli kağızlardan alınan gəlirə təsiri təyin edilir.


Qiymətli kağızlar və onlardan gəlirlər həm daxili, həm də xarici təhlil zamanı öyrənilir. Müəssisələrdə dövriyyədə olan səhm və istiqrazların, əmanət sertifikatları və veksellərin, hətta müəssisənin özünün buraxdığı və satınalınan səhm və istiqrazların amortizasiyalısan fərq məbləği, amortizasiya dövrü, illik divident norması eyni olmadığına görə onlar üzrə gəlirlilik də eyni olmur. Bu hal öz növbəsində qiymətli kağızların ayrı-ayrı növləri üzrə xalis gəlir məbləğinin artmasına və ya azalmasına təsir göstərir. Odur ki, təhlil zamanı qiymətli kağızların strukturunda əmələ gələn dəyişikliyin bu kağızlardan alınan gəlirlərin, xalis gəlirin həcmində və strukturuna təsiri təyin edilir [5].

Mülkiyyət formalarının müxtəlifliyi ilə fərqlənən müasir dövrə satışdankənar nəticələrdə birgə müəssisələrin fəaliyyətindəki iştirak etmə payından alınan gəlirlər daim artmaqdadır. Bu səbəbdən də həmin gəlirlər "Satışdankənar əməliyyatlardan alınan gəlir və xərclər" maddəsindəki məlumatlarda ayrıca maddədə eks etdirilir. Təhlil zamanı hesabatda verilən bu maddə üzrə gəlirlər xərclər arasındakı fərq məbləğini müvafiq plan göstəricisi ilə tutuşdurmaqla, birgə müəssisələrdə payla iştirakin mənfəətə təsiri təyin edilir.

Təhlil zamanı digər müəssisə, idarə və təşkilatlardan alınan maliyyə yardımının (planlaşdırılmayan) satışdankənar nəticələrin artımına, son nəticədə mənfəətə təsiri də öyrənilir.

Vergi qanunvericiliyinə uyğun olaraq istehsal müəssisələrində vergitutma obyekti normativ sənədlərdə təsbit olunmuş miqdarda azaldılan (artıralan) ümumi mənfəətidir. "Müəssisə və təşkilatların mənfəət vergisi haqqında" Azərbaycan Respublikası Qanununa görə – ümumi mənfəət məhsulun (iş və xidmətlərin), əsas fondların (o cümlədən, torpaq sahəsinin), digər əmlakın satışından müəssisənin əldə etdiyi mənfəətin (zərərin) və satışdan kənar əməliyyatlardan gələn gəlirlərin həmin əməliyyatlar üzrə xərc və itkilər, habelə ixrac rüsumları məbləğində azaldılan məbləğdir.

Vergiyə cəlb edilən mənfəətin məbləği "Müəssisə və təşkilatların mənfəət vergisinin hesablanması



Xalis mənfəətin formalasması sxemi

ması və bütçə ödənilməsi qaydaları haqqında" Əsasnamənin tələbləri üzrə hesablanır. Bunun üçün əvvəlcə ümumi mənfəət (balans mənfəəti) göstəricisini hesablamalı lazımdır.

Vergiyə cəlb olunan mənfəət həm cəmiyyətin tələbatının (mənfəət və əmlak vergisi, iqtisadi sanksiyalar üzrə bütçəyə ödəmələr və s. formasında) və həm də müəssisənin tələbatının ödənilməsində (ehtiyat fondu, yığım fondu, istehlak fondu və s. fondların yaradılması, xeyriyyə məqsədlərinə, kollektivin istehlakına, fərdi istehlaka və i.a. ayırmalar formasında) həlledici rol oynayan balans mənfəətinə görə formalasılır.

Vergiyə cəlb olunan mənfəətə görə hesablanan vergi məbləği ödənilidikdən sonra mənfəətin qalan hissəsi müəssisənin sərəncamında qalan xalis mənfəəti təşkil edir. Bu səbəbdən də vergi tutulan mənfəətin və xalis mənfəətin formalasmasında ayrı-ayrı göstəricilərin qarşılıqlı əlaqlorının təhlili həm bu işdə maraqlı olan dövlət orqanları, həm də müəssisələrin özləri tərəfindən aparılır.

Adətən, balans mənfəətindən gələrə görə vergi,

əmlak vergisi, bütçəyə çatası iqtisadi sanksiyalar, yerli vergi və rüsumlar, mənfəətdən vergi hesablanarkən qanunda nəzərdə tutulan güzəştlər (mənfəət hesabına xərc və məsrəflər) çıxıldığdan sonra, yerde qalan məbləğ vergi tutulan mənfəət məbləği hesab olunur. Vergi tutulan mənfəətin və xalis mənfəətin formalasması qaydası şəkildə verilib.

Qeyd etmək lazımdır ki, məhsul buraxılışının hesabat dövrünün əvvəlinə və axırına əmtəlik məhsul qalıqlarının plana nisbətən dəyişilməsinin və reallaşdırılan məhsulun strukturunun maya dəyərinin və satış qiymətlərinin plana nisbətən artması və azalmasının iştirakı üzrə gəlirlər, hesabat ilində aşkar edilən keçmiş illərin mənfəəti və zərərlər, alınan cərimə, peniya və dəbbələmə məbləğləri (ödənilən məbləğləri çıxmaqla), ümidişiz (vaxtı ilə balansdan silinmiş) debitor borcların daxil olması üzrə gəlirlər, başqa müəssisələrdən alınan maliyyə yardımımı, birja, broker və digər fəaliyyətlərdən alınan galirlər, aksiyalar, istiqraz və rəqəmləri və digər qiymətli kağızlardan gəlirlər,

mənfətdən vergi üzrə güzəşt hesablayan zaman hesaba alınan xərclər və məsrəflərin dəyişilməsi və digər vergi tutulan mənfəət məbləğinə təsir göstərir.

Müəssisənin istehsal-təsərrüfat fəaliyyətini xarakterizə edən, yekun maliyyə nəticəsi göstəricisi olan xalis mənfəətdir. Şəkildə göstərildiyi kimi, balans mənfəətindən bündəyə ödənilən vergi və digər ödənc məbləğləri çıxdıqda yerdə qalan məbləğ müəssisənin xalis mənfəətinə təşkil edir. O, müəssisənin əmlak vəziyyətinin yaxşılaşdırılması, maliyyə sabitliyinin təmin olunması, ölkədaxili və xarici bazarlarda davamlı, geniş fəaliyyəti, bazar raqabəti şəraitində işgüzar fəalilığı və i.a. problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. Müəssisənin özünün yaşaması, iş yerlərinin saxlanılması və artırılması, dividendlərin ödənilməsi bilavasitə, xalis mənfəətin dinamikasından asılıdır.

Səhmdar kapitalının xalis rentabelliyi (xalis mənfəətin səhmdar kapitalına nisbəti  $100$ ), xüsusi vəsaitin xalis rentabelliyi (xalis mənfəətin xüsusi vəsaitə nisbəti  $100$ ) və digər bu qəbildən olan göstəricilərin səviyyə və dinamikası, xalis mənfəətin həcmindən bilavasitə asılıdır.

Müəssisənin fəaliyyətində həlliəcili rol oynayan istehsalın inkişafı, sosial inkişaf, istehlak, yüksəm və i.a. fondlar, birgə müəssisələrdə və sahmdar cəmiyyətlərdə isə ehtiyat fondu xalis mənfəət hesabına yaradılır. Müəssisənin qeyri-istehsal sahələrinin, təsərrüfatlarının, müəssisənin fəaliyyətini nizamlayan şirkətlərin, birləklərin və digər orqanların saxlanması üçün ayırmalar da xalis mənfəət hesabına həyata keçirilir.

Bələliklə aydın olur ki, müəssisələrin təsərrüfat-maliyyə fəaliyyətində xalis mənfəət göstəricisi xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də xalis mənfəətin formalşamasını təhlil etməklə, onun daha da artırılmasını təmin edən ehtiyatların aşkarla çıxarılması və daha tez səfərbər edilməsi üçün tədbirlər planının hazırlanması, mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən hər bir müəssisə üçün zəruridir.

### Nəticə

1. Müəssisədə nəzərdə tutulmuş istehsal-təsərrüfat planlarının yerinə yetirilməsi səviyyəsinin təmin edilməsi yekun olaraq maliyyə nəticələrinə, istehsalın maliyyə vəsaitlərilə təminatına müsbət təsir göstərir və əksinə, istehsal, satış planlarının yerinə yetirilməsində geriliklər məhsulun maya dəyərinin artmasına, satış həcmi və gəlirin aşağı düşməsinə görətib çıxarmaqla yanaşı maliyyə göstəricilərinə də mənfi təsir edir. Ona görə maliyyə göstəricilərinin öyrənilməsi, onların yaxşılaşdırılması üzrə ehtiyatların müəyyən edilməsi, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi müəssisələrin idarəetmə sisteminin vacib vəzifələrindəndir.

2. Müəssisənin fəaliyyətinin maliyyə göstəricilərinin təhlili üzrə nəzəri məsələlərin öyrənilməsi, neft-kimya müəssisəsinin məlumatlarının təhlilinə uyğun olaraq maliyyə göstəricilərinin yaxşılaşdırılması yollarını müəyyən etməyə imkan vermişdir.

3. İlk növbədə müəssisədə planlaşdırma işlərinə diqqət artırmalıdır. Müasir dövrdə istehsal həcməri həm azala, həm də arta bilər. Belə şəraitdə maliyyənin səmərəli təşkili və idarə edilməsi təsərrüfat fəaliyyətinin idarə edilməsi prosesində əsas vəzifələrdən olmalıdır, bağlanmış müqavilələr, istehsalat programına uyğun olaraq dəqiqliyə planlaşdırılması aparılmalıdır. Çünkü, maliyyə planlaşdırılması müəssisənin material və dəyər tərəflərinin balanslaşdırılmasının mühüm vəsitsəsidir.

4. Məlumdur ki, dövriyyə vəsaitlərinin səviyyəsində müəssisənin mənfəəti arasında six asılılıq var. Dövriyyə vəsaitlərinin səviyyəsi zəruri normadan az olduqda müəssisənin işində fasilələr yaranır, nəticədə mənfəətin həcmi azalır. Dövriyyə vəsaitlərinin səviyyəsinin normadan yüksək olması vəsaitlərin müəyyən qisminin fəaliyyətsiz qalması, xərclərin artması və bələliklə də mənfəətin azalmasına getirib çıxarır. Buna görə dövriyyə vəsaitləri elə optimal səviyyədə saxlanmalıdır ki, müəssisənin vəsaitlərindən səmərəli istifadə olunsun və ən yüksək mənfəət əldə edilsin.

### Ədəbiyyat siyahısı

- Hüseynov T.O. Firmanın iqtisadiyyati. – Bakı: SEDA, 2019, 590 s.
- Əliyev R.B. İqtisadi təhlilin nəzəriyyəsi. – Bakı: İqtisad Universiteti, 2002, 441 s.
- Müslümov S.Y., Kazimov R.N. Maliyyə təhlili. – Bakı: Azernəşr, 2011, 311 s.
- Namazalıyev H.I. Sənaye müəssisələrində təsərrüfat fəaliyyətinin iqtisadi təhlili. – Bakı: Maarif, 1995, 392 s.
- Pystolov C.M., Nureev P.M. i dr. Экономический анализ деятельности предприятий. – М.: Академический проект, 2002, 571 с.

### References

- Huseynov T.A. Firmanın igtisadiyyati. – Bakı: SEDA, 2019, 590 s.
- Aliyev R.B. Iqtisadi təhlilin nezəriyyəsi. – Bakı: İqtisad Universiteti, 2002, 441 s.
- Muslimov S.Y., Kazimov R.N. Maliyyə təhlili. – Bakı: Azernəşr, 2011, 311 s.
- Namazalıyev H.I. Senaye muessiselerinde teserrufat fealiyyətinin iqtisadi təhlili. – Bakı: Maarif, 1995, 392 s.
- Pyastolov S.M., Nureev R.M. i dr. Ekonomicheskiy analiz deyatel'nosti predpriaty. – M.: Akademicheskiy proyekt, 2002, 571 s.